

AYSEL EMİNOVA

AMEA Naxçıvan Bolşası

E-mail: ayselmetinoguz@gmail.com

## NAXÇIVAN ORONİMLƏRİNDE “QARA VƏ AĞ” KOMPONENTLƏRİNİN SEMANTİK XÜSUSİYYƏTLƏRİ

Azərbaycan və bütün türk dünyası ölkələrində “qara” və “ağ” sözlərinin istirakı ilə düzələn yüzlərlə etnonim, oyunim, antropomin, oronim və s. onomastik vahidlər mövcuddur. Bu sözlərin müxtəlif semantik variantlarına “Kitabi-Dəda Qorqud” dəstəndən, Orxon-Tenisey abidələrində, Azərbaycan folkloru nümunələrində xüsusi da, sayاق sözlərində dəha xox tasadif olunur. “Qara” komponenti bir çox mənbəlarda rəng, həcm, ölç, qaralıq, işqəszliq, böyük, nüshəng, qan, kader, bədbəxtlik, gorus, sevinc, sadlıq, yarasıq, gözəllik, əzəmtli, güclü, uca, yaşlı, ulu, qadın, “Ağ” komponenti isə xoşbəxtlik, işqli, gülənəm (qərb), əsləməna, aydınla, yaxşı, uğurlu, pis, çay, keyfiyyətli, istehza kimi mənalarda işlənmüşdir. Tədqiqat zamanı yeni elmi nticələr əldə olunmuşdur.

Acar sözlər: topomin, oronim, qara, ağ, türkçülük, tayfa.

Dilimizdə aktuallığını itirməyən məsələlərdən biri də onomastik vahidlərin bölgələr üzrə öyrənilməsidir. Onomastik tədqiqatlar genişləndikcə yeni-yeni istiqamətlər meydana çıxır və bu baxımdan Naxçıvan onomastikasının öyrənilməsi mühüm elmi əhəmiyyət kəsb edir. Onomastik vahidlərin əsas fonduñ tonopimlər təşkil edir. Topomin yunan sözü olub **topos** və **onom** (ad) sözlərindən əmələ gəlib, quru ilə bağlı yer, şəhər, kənd, dağ, dora, təpə, və s. kimi coğrafi obyektlər adı bildirir. Tonopimlərin geniş yayılması növlərləndən biri də oronimlərdir. Oronimlər tonopimlərin çox zəngin və məraqlı bir bölməni təşkil edir. Yuncalan oros-dağ və onom-ad sözlərinin birləşməsindən əmələ gələn oronim yər səthinin rəlyef quruluşu ilə bağlı bir-birindən fərqlənən dağ, daş, dərə, təpə, qaya, düz, dik, aşırı, gadik, sahə, örtü, otlaq, çəmən və s. kimi orografiq obyektlər adları bildirir. Naxçıvan MBR ərazisində hər bir coğrafi obyektiñ öz adı, əməla galma, yaranma yolu və mənşəyi vardır. Bu adlara toplanması, fonetik variantlarının və areallarının müəyyənləşdirilməsi, mənşəyi, tarixi-linqvistik təhlili elmi və icimci-siyasi əhəmiyyət kəsb edir. Yasayıq məntəqələrinin birini digərlərindən fərqləndirməsi, icimci-siyasi və iqdisiati həyat, yerleşdiyi ərazinin rəlyef quruluşu, bitki və heyvanatələrinin zənginliyi ilə əlaqədardır. Buna görə də Naxçıvan onomilərinin lehənkili tərkibi müxtəlif etnonim, antropomin, hidronim, zoomim, fitonim kimi onomastik vahidlər bələddir. Naxçıvan Muxtar Respublikası ərazisindəki dağ, daş, dərə, təpə, çay, göl, meşə, maskon və s. adları Azərbaycan dilinə mənsub olan sözlərdir. Bölgədə kanar-galmalı, sünə adlar demək olar ki, yoxdur. Bu adlar Azərbaycan dilinin materialları əsasında yaranmış, tarixin müxtəlif dövrlərində icitimi, siyasi hadisələrlə bağlı formallaşmışdır. Naxçıvan onomilərinin xeyli hissəsinin məna qatını aqmaq, dil mənsubiyyətinin müəyyənləşdirmək asandır, ancaq bir qisminin yaranma və formalşmasına tarixi müxtəlif olduğundan, zaman-zaman fonetik dayışmalarla uğradığından onların ilkin variantını barpa etmək bəzən uğurlu nəticə vermə.

Bu məqalədə tədqiqata cəlb etdiyimiz mövzularından biri də “ağ və qara” komponenti oronimlərdir. Dildə işlənən oronimlərin yaranmasında röngərin xüsusi rolü vardır. Azərbaycan və bütün türk dünyası ölkələrində *qara* sözündən istirak ilə düzələn yuzlərlə etnonim, oyunim, antropomin, oronim və s. onomastik vahidlər mövcuddur. *Qara* sözünün müxtəlif semantik variantlarına Azərbaycan folkloru nümunələrində, xüsusi da, sayaçı sözlərində dəha çox tasadif olunur. “*Qara*” çıxmañlı sözdür. Budaqov “*Qara*” sözünün 14 mənəsinin vermişdir: 1) bədbəxtlik, 2) pohlevan, 3) cəhənnəm, 4) şirin, 5) yaxşı, 6) cirkin, 7) şar, 8) zülmət, 9) keyfiyyət, 10) yararsız, 11) güclü, 12) qaralı, 13) təhəqir, 14) gözəl, 15) fərq, 16) istehza, 17) düşmən, 18) qanmaz, 19) şimal, 20) son hədd [9, s. 212]. İstar Azərbaycan, isterə də digər türk dillərində oronimin birinci tərəfi kimi isənən *qara* sözünün konkret hanı funksiyunu yerinə yetirdiyini müəyyənləşdirməli çətindir. Türk xalqlarının qara sözünün quruluşundan, soy kökündən xəber veren “Orxon-Yenisey” abidələrində da genik sözük isənən “*qara*” sözü müxtəlif mənalara malik olub, bù çox coğrafi obyektlərin adını bildirməkən bərabər rəng anlamını verir. “*qara* gol yanındı vurusduq” [18, s. 237] “*Qara yol tarasıym*”, “*Yirtıcı qara qışam*” (14, s. 199).

Qara sözünün müxtəlif məna çalarları “Kitabi-Dəda Qorqud” dəstəndən boyuların da öz əksini tapmışdır: *Qara – rəng, qara – ucalıq, böyüklük, genişlik, qara-bədbəxtlik*. Məsələn, “*qara-qara taqlardan hənir aşdı*” və ya “*ala yatan qara taqları aşdım*” cümələlərindəki *qara* sözü “*ucad*” mənası ifadə edir, “*qara yerdə qoş oltaq çadırlar qurdurdum*” və ya “*qara bağırsırsıldı*” cümələlərindəki *qara* sözü geniş anlamınla da isənən. “*Qara qyma gözləri qan yaşıla doldu*” cüməlsində rəng bildirən *qara* sözü “*kimin oğlu, qızı yoxdursa qara otaqda oturun, alıma qara keçərənəşin, ömür qara qoyun atının govurmasından görürün*” cümələsində isə bədbəxtlik anlamını ifadə edir [12, s. 95, 110, 136, 142]. *Qara* sözünün bu məna xüsusiyyətləri Naxçıvanın oyunim və oronimlər sisteminde də öz əksini tapır ki, onların etimoloji izahları da elmi baxımdan xüsusi əhəmiyyət malikdir.

**Qarabağ.** Mənəqə adı 1727-ci il arxiv sənədlərində Naxçıvanın Qarabağ nahiyyəsində qeydə alınır [13, s. 29]. XIX əsrda Naxçıvan mahallaların bölünən zaman Qarabağ nahiyyəsi ləğv edilib. Qarabağ sözünün mənşəyi elmi ədəbiyyatda müxtəlif variantlarda izah edilir. A.Xunduvdin fikrincə, Qarabağ sözü müştəqil yolla yaranan mənşəsi “çoxlu bağı olan yer” deməkdir [1, s. 47]. M.Seyidovun izahına görə isə Qarabağ adı *qara* və *bağ* sözlərindən əmələ gəlib. “Güclü, böyük soybirloşma, xalçın başlığı” mənasındadır [17, s. 36]. I.Cəfərovlu Qarabağ sözünün mənşəyini VIII-XIX yüzilliklərdə yaşayan Volqa-Ural çayları arasında yaşayan **Karabek** adlı peçenek tayfasının adı ilə bağlayır. Lakin Ə.Fərzəliyevin yazdığına görə isə Qarabağ na qəbila, na də şəxs adı ilə bağlı deyildir. O, ibtidai azərbaycanlıların ilk inamlarından doğulmuş ulu adı olub. “Böyük müqaddas bağ” deməkdir [1, s. 36-48]. Beləliklə, Qarabağ sözünün etimologiyasına diqqət yetirəsək, burada *qara* “böyük, ulu, qədim” mənalarını ifadə etdiyini görmüş olur. Ad bütövlükü “qədim, ulu, böyük bag” mənasını daşıyır.

**Qaraçuq.** Mənəqə adı kimi isə 1727-ci ilə aid arxiv sənədlərində Naxçıvanın Qarabağ nahiyyəsində qeydə alınır [13, s. 29]. Bu dağ Babək rayonu ərazisində Araz çayı boyunca uzanan qadın karvan yoluñ konarına yerləşir. Bu ada ilk dəfə “Kitabi-Dəda Qorqud” dəstənlərində tasadif edirik. Bu dəstəndə Qaraçuq sözü bir neçə yerdə işlənmişdir. Oğuzilərin Salur boyundan olan Qazan xan “*Qaraçığım qaplamı*”, unun çobanı misidir. Qaracığın çoban epitetləri ilə təqdim olunub [12, s. 42, 43]. Qaraçığın adının mənşəsi “*Qaraçığ çoban*” epitetləri ilə təqdim olunub [12, s. 42, 43]. Qaraçığın adının mənşəsi diliñizdə mübahisə yaranan və formalşmasına tarixi müxtəlif olduğundan, zaman-zaman fonetik dayışmalarla uğradığından onların ilkin variantını barpa etmək bəzən uğurlu nəticə vermə.

gün qaplanı ifadəsində “qaraçuq” sözü “böyük bir yurdun, oğuz elinin igidi, aslanı” mənasında işlənir. Oğuz elində Qazan xan Bayandur xandan sonra ikinci şəxs idi. Beləliklə, Qaraçuq adlı yer çox geniş bir ərazini əhatə edirdi. İmändürici olmayan söyləmələrə görə, şəhəsinin əksarıyəti dəha çox *qara cuxa* geyindikləri üçün buraya *Qaraçuxalılar-Qaraçux-Qaraçuq* adı verilib. Ş.Cəmşidov Qaraçuq adının Bərdə şəhərindən comi 40-50 kilometr məsafədə yerləşən dağın adı ilə bağlı olduğunu, bu sözün *Qara-dağ-Qaradığ-Qaraçuq* şəklində Qaraadığ sözündən törəndiyini yazar ve adın etimologiyasını dilimizdəki “dağ” sözünün deyişilmiş formasını hesab edir [10, s. 123, 134]. Bir çox tədqiqatçılar Qaraçuq adının “*at adı kimi, minik atı kimi, yer adı kimi*” variantlarında izah etmiş, bir qismış tədqiqatçılar *qara* sözünün “geniş, böyük” manalarına -çıq kılılma mənəniş şəkicilərin qoşusundan yaradığını söyləmiş, bəziləri isə tayfaların adı ilə bağlayır. I.Cəfarov Qaraçuq adının mənşəyini oğuzlular haqqında deyilən əfsanələrə bağlayır. Deməli oğuzlar harada yaşayırlarsa, oraya *Karaçuk/Qarağuc/Qaraciq//Qaraçog//Qaraçaq//Qaraçiq//Qaraçaq* adlarını veriblər [7, s. 58-59]. Qaraçuq adı *Qara* və *çuq* tərkib hissələrindən ibarətdir. Burada da qara sözü “böyük, iri, geniş araz” manalarında, *çuq* sözü isə qədim türk dillərində *çaq* sözünün fonetik variantı olub “yer”, “məkan”, “yurd” anlamlarında işlənir. Qaraçuq sözü birlikdə “böyük yer”, “iri məkan”, “geniş yer, məkan”, “böyük yurd” anlaysıları yaradır və “oğuqların yaşadıığı yurd məkan” manalarında işlənir [7, s. 59]. Belə natiycə gəlmək olar ki, Naxçıvan orazisindəki Qaraçuq zamanında oğuzların yaşadıığı yurd yerlərindən biridir. Ümumiyyətlə, Qaraçuq adı geniş arealda məlikdir. Bu ada Türkiyə, Orta Asiya ərazilərindən da rast gelinir.

**Qaratapa dağı.** Şərur rayonunun Oğlançala kəndi ərazisində, Arpaçayın sağ sahilindədir. Məşhur Oğlançala bu dağın üzərində yerləşir. Dağda aparılan arxeoloji qazıntılar zamanı xeyli maddi mədəniyyət nümunələri aşkar edilmişdir. Qeyd etdiyimiz kimi qara sözü rəng anlanı ilə yanşı, ham dən “nəhəng”, “böyük”, “iri” anlamunda işlənir və dağ-qalanın strateji mövqədə yerləşməsi, dağdan istehkam kimi istifadə olunması adın mənasına “böyük tərə”, “nəhəng qala” monasını verir. Bu hal Qaraburun dağı (Sədrak rayonu), Qara dağ (Külüs kəndi, Şahbuz), Qaraqaya dağı, Qaraqut dağı, Qarapir dağı (Şərur) oronimləri üçün da səciyyəlidir. Qeyd edək ki, bu topomin qədim türk dillərindəki *qara* (köhnə) və *tapa* sözlərindən ibarətdir. Türkmenistən canubunda eneolit dövründə (m.ə. V-II minilliklər) aid yaşış yeri, Türkiyənin Qədərli şəhərində Ceyhan çayı sahilindəki dağda Qaratapa adlanır [3, s. 36].

**Qaradərə.** Culfa rayonu orazisindəki *Qaradərə* böyük bir ərazini əhatə edir. Bu adın etimologiyası ilə bağlı S.Babayev yazır ki, “bu çaydan vaxtaşırı güclü və dəhşətli sellər keçir, bu da çoxlu dağlınlara sabob olur. Bu xüsusiyyətinə görə ona “qara”, yəni “bələlər gətirən”, “ziyan wuru” adı verilə bilər. İkincisi, çayın yatağı aşağı hissədə xeyli genişlənir və böyük sahəni əhatə edir. Güman etmək olar ki, bu “böyükliyünü” görə ona “qara” – “böyük” epiteti verilsin [5, s. 101]. Qaradərə tekcə yatağının böyükliyünü görə deyil, ümumiyyətlə, böyük bir sahəni əhatə etdiyinə və uzunluğununa görə yuva adı verilmişdir.

**Qaraqus dağı.** Babek və Kəngərli rayonlarının ərazisidir. Zoroniñ səciyyəli dağ adıdır. Dağ Şərqi Arpaçay və Cəhri çayları hövzələrinin suayırıcısıdır. Ehtimal edirik ki, dağın belə adlandırılmasında orada çoxlu qaraquşların olması ilə əlaqədardır. Buna bənzər digər variantda deyili ki, dağın adı yırtıcı qara quşlarının qayalarda yuva salması ilə əlaqədardır.

Qaraqus sözü *qara+quş* komponentlərindən əmələ gəlməmişdir. Vurğulayaq ki, *qara* quşun rənginə görə deyil, onun böyükliyindən ilə əlaqələndirilir. *Quş* sözü cinsin adıdır. Vaxtilə bu ərazilədə yayıldığında görə dağ quşun adı ilə adlandırılmışdır. Onu da qeyd

edək, qaraqus adı başqa bir növən olan “qartal” quşunun adının sinonimi kimi bəzi türk dillərində, o cümlədən da Azərbaycan dilində istifadə olunur [2, s. 429]. Eyni adlı dağ Göyçay və Şamaxı rayonlarında da rast galır.

Əg rəng dövlətin ululuq, ədalət və güclülüyüün bir simvoludur. B.Budaqov yazır ki, ağ sözü Türk dillərində bəzənlərində işlənir: 1) xoşbəxtlik 2) təmiz, ləkəsiz, məsum, dırüst, doğru, gözəl, möhtəşəm, 3) boz (at cinsi); 4) günbatan (qarş); 5) əlsəsləmə 6) pis 7) çay [8] istehza [9, s. 210-218]. B.Ögal ağ sözünün Altay türkcsində cənnət mənasında işlənən yazar. Onun fikrinə, cənnətdə yaşayan tərirlər “yatı”, yəni “ağ-lilar”, rəngi və ruhu ağıppaq olan deyirdilər [6, s. 123]. F.Rzayevin tədqiqatlarında isə sözün qədim həndlər Sol+ak, göytürklərdə Sodq+ak təyfatlarında, Kas Türk adalar sistemində Harbaşip+ak, Şaqr+ak+tu, Manna, Midyi şəxs adlarında Am+ak+ar, Kar+ak+ku kimi etimoloji izahləri ilk dəfə Q.Qeybullayev tərəfindən verildiyi qeyd olunmuşdur. Tədqiqatının izahləri qədim türk dili sözlükleri ilə daşıqlıqlaşdırılmışdır. Müasir dilimizdə “Üzüm ağ olma”, “ağ elədin”, “çox ağartma” ifadələri bu qədimliyi özündə qorumaqdadır [16, s. 385].

“Kitabi-Dədə Qorqud” dəstəndənən ağ sözünün müasir ədəbi dilimizdə rəng mənasında işlənən faktı dəvətdir. Ev rəq otagınlığı Dədə Qorquddu uğur əlamətidir. Məs: Bayındır Xan bir toy etdi və belə dedi: “Oğlu olanı ağ otaga, qızı olanı qızımı otaga və usağı olmayı da qara otaga qonaq etsinlər”. Burada da ağlıq təmizlik və gözəllik simvoludur” [12, s. 18]. E.Q.Mehraliyev hesab edir ki, ağ apelyativli hidronimlər suyun şəffaflığı bildirir [4, s. 10]. Respublikamızın arazisində toxumın 30-a xanın ağ sözü ilə başlanış onomasi da rast gəlmək mümkündür ki, bunlardan bəzilərinə tədqiqatça cəlb etmişik.

**Ağdal dağı.** Qeyd etdiyimiz kimi dilimizdə ağ sözünün iştiraku ilə yaranmış coğrafi adlar Naxçıvan oronimiyası üçün səciyyəvidir. Tədqiqatça cəlb etdiyimiz bu dağ Şərur rayonunda yerləşir. B.Budaqov qeyd edir ki, türk dillərində ağ sözü “xoşbəxtlik, işçili, günbatan (qarş), əlsəsləmə, aydınlıq, yaxşı, uğurlu, pis, çay, keyfiyyat, istehza” kimi monalarda işlənmişdir [9, s. 211]. Şahbulad kəndinin ərazisində yerləşən bu dağın “ağ” komponenti rəng mənasında, “sal” komponenti isə “yastı, düz, hamar” mənalarında işlənərək sözə “ağ sal, yastı dağ, hamar daş” anlamı vermişdir [8, s. 27]. Ə.Rəcəbli “Qarabağ-Azərbaycanca lüğəti”ndə ağ sözünün ucalmaqla yüksəlmək, çıxməq, dırmaşmaq [15, s. 30], həmin lüğətin “Qədim Uygurca-Azərbaycanca lüğət” bölümündə isə ağ sözünü ağ rəng və iki ayaq arasında genişlik kimi qeyd etmişdir [15, s. 72]. Odur ki, dağın adını “dırmaşan, çıxılan hissəsi hamar, düzən olur” yəni kimi də mənalardırıq olar.

**Ağdaban dağı.** Şərur rayonunda dağ adıdır. Dağın adının “ağ” komponenti “uca, böyük, iri, geniş, təmiz”, “daban” komponenti isə “dağın, qayadan daban”, “dağ və qayaya ayağının aşağı hissəsi”, “dağın dibinə yaxın yer” mənalarında işlənir. Daban sözü yəni “ayağının aşağı hissəsi”, “dağın dibinə yaxın yer” mənalarında işlənir. Daban sözü yəni “ayağının aşağı hissəsi”, “dağın dibinə yaxın yer” mənalarında işlənir. Ağdaban küt, tuva, altay, özbək, uğurlar və monql dillərində da “dağ aşırımı” deməkdir. Ağdaban adı “böyük dağ aşırımı”ndan ibarətdir. Ağdaban sözü qədim uyğun dilində “dağ keçidi” kimi öz əksini təbib [15, s. 143]. Ağ sözü isə ağ rəng mənasında verildiyinə görə dağın adını “ağ dağ keçidi” kimi səciyyələndirmək olar. Ümumiyyətlə, ağ sıfatının köməyi ilə yaranan oronimlər canubı Azərbaycan, Əfqanistan ərazisində da geniş yayılmışdır [3, s. 18].

**Ağsu dağı.** Ordubadın Xuxarı kəndi ərazisində dağ adıdır. Bəzən tədqiqatçılar onun fikrinə görə adın mənşəyi *orus* (orus) təyinəsi adı bağlı yaradığını yazarlar. Oronimlərə görə adın mənşəyi *orus* (orus) təyinəsi adı bağlı yaradığını yazarlar. Oronimlərə görə adın mənşəyi *orus* (orus) təyinəsi adı bağlı yaradığını yazarlar. Türk dilli xalqların topo-

nimiyasında geniş yayılmıştır: Aqsu (Əfqanistan), Aksu-Sarıçay çayının (Qazaxistan ve Çin) aşığı adının adı, Aksuu (Qırğızistan), Aksuat (Qazaxistan), Ağsu (Dağıstan) ve s. [3, s. 24].

Ağqaya dağı. Şahbuz rayonunun Aşağı Qışlaq, Biçənək, Keçili, Zirnel (haliyədə bu kund xoxdur), Babək rayonunun Cəhri, Şərur rayonunun Axura, Ordubad rayonunun Biləv kəndlərində, eləcə də respublikamızın digər ərazilərində (Daşkəsən, Göyçay, Quba, Oğuz, Şəki, Şəmkir, Tovuz) Ağqaya adlı dağ və qayalar mövcuddur [3, s. 2]. Oronim ağaç (rəng, kiçik, alçaq, çox da hündür olmayan) və qaya (sira dağlardan ayrılmış qol, dağların müttəyinə dəs təxurlardan ibarət olan, çətin keşlən yer) sözlərindən düzülmüş [3, s. 22]. S.Babayev belə hesab edir ki, Çalxandağ üzərində (Babək rayonu) yerləşən Ağ qaya "Dədə Qorquq kitabında"nda adı çəkilən Ağ qayadır: "Əvvəla, bu Ağ qaya hala erazimizdən avşel-II-L minilliliklərdə məşhur olan, yaqın ki, Dədə Qorquq dövründə öz möhtəşəmliyini və məşhurlığını itirmeyen Çalxandağ — Çalxandağın üzərində yerləşir. İkincisi, bu Ağ qaya "Kitabi-Dədə Qorquq" boyları ilə əlaqədər olan bir çox coğrafi obyekti qonşuluğunda, bəzi növ onların əhatəsində yerləşir" [5, s. 86]. Bu dağ adları farsca "bəyaz dağ keçidi" manasında olub, obyektiñ torpaq səxurlarının rənginə və qayının ucalığına böyüklüyünə görə verilmişdir.

Vurgulayaq ki, XX əsrde milli adlarmızın dayışdırılmış Qərbi Azərbaycan ərazisində daha geniş yayılmışdır. Fitnakar erməni millətlərini Azərbaycan mənşəli adların izlərini itirmək və bu adları erməniləşdirəmək məqsədilə onomastik vahidlərə qarşı soy-qırırm hayata keçirmiş və kütləvi şəkildə milli adlarımız dayışdırılmışdır. Lakin onlar unutmasınlar ki, indi "yotan" deyib yaşadıqları orازoldakı hər bir topomin xalqımızın əbədi yaddaşı, tarixi minilliliklərə ölçülən başdan sona varlığımızı eks etdirən, qədim ata-baba yurdumuzun ünvanını daşıqlılaşdırıv milli-mənəvi abidələrimizdir. Nəticə olaraq qeyd edək ki, "qara", "ağ" komponentləri hələ e.a. minilliliklərən türkən Türk area-lında, eləcə də Azərbaycan və onun bir parçası Naxçıvan toponomi sisteminde coğrafi adlanımlarda — nominasiyalarda iştirak etmişdir. Adların daşıdığı mənələr bu komponen-tlərin çoxmənalılığınu səbüb etməklə dilimizin ifadə imkanlarının zənginliyini orta-lıqa qoyur.

## ƏDƏBİYYAT

1. Axundov A. Torpağın köksündə tarixin izləri. Bakı: Gənclik, 1983, 135 s.
2. Azərbaycan dilinin izahlı lüğəti: 2 cildlə. I c., Bakı: Azərnəşr, 1966, 595 s.
3. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti: 2 cildlə. II c., Bakı, 2007, 303 s.
4. Azərbaycan toponimiyasının öyrənilməsindən hər edilmiş elmi konfransın materialları. Bakı: Elm, 1973, 10 s.
5. Babayev S. Naxçıvanda "Kitabi-Dədə Qorquq" toponimləri. Bakı: Yeni nəşrlər evi, 1999, 224 s.
6. Öğəl B. Türk mifologiyası: 2 cildlə. I c., Bakı: Elm və Təhsil, 2006, 626 s.
7. Bağırov A. Naxçıvan toponimlərinin lingvistik xüsusiyyətləri. Bakı: Elm, 2002, 286 s.
8. Bağırov A. Oronimlərin lingvistik xüsusiyyətləri. Bakı: Elm və təhsil, 2011, 219 s.
9. Budagov B. Türk uluslarının yer yaddaşı. Bakı: Elm, 1994, 272 s.
10. Cəmşidov Ş. Kitabi-Dədə Qorquq. Bakı: Elm, 1999, 680 s.
11. Fərzalı Ə. Dədə-Qorquq yurdunu. Bakı: Azərnəşr, 1989, 181 s.
12. Kitabı-Dədə Qorquq dəstənləri. Bakı: Yazıçı, 1988, 265 s.
13. Naxçıvan sənacığının müfəssəl dəftəri. Bakı: Sabah, 1997, 336 s.
14. Rəcəbli Ə.Ş., Məmmədov Y.Q. Orxon-Yenisey abidələri. Bakı, 1993, 207 s.

15. Rəcəbli Ə.Ş. Qədim Türkə-Azərbaycanca lüğəti. Bakı: Azərbaycan Milli Ensiklo-pediya nəşriyyatı, 2001, 190 s.

16. Rzayev F.H. Naxçıvan əhalisinin etnogenezi tarixində: 2 cildlə. I c., Naxçıvan: Əcəmi, 2014, 447 s.

17. Seyidov M. Azərbaycan xalqlarının soy kökünü düşünürən. Bakı: Yazıçı, 1989, 500 s.

18. Şükürov Ə.C., Məhərrəmov A.M. Qədim türk yazılı abidələrinin dili. Bakı: Maarif, 1976, 336 s.

Айсель Эминова

## СЕМАНТИЧЕСКИЙ ХАРАКТЕР КОМПОНЕНТОВ «КАРА» И «АК» В НАХЧЫВАНСКИХ ОРОНИМАХ

В Азербайджане и в том числе в тюркских ареалах сотни ономастических единицы в этонимах, ойконимах, антропонимах, оронимах и т.д. сформированы с компонентами «кара» и «ак». Разные семантические варианты «кара», большинство встречается в эпосе «Китаби-Дада Коркут», в Орхон-Енисейских памятниках, в фольклорных материалах, особенно в песне саячы. Компонент «кара» во многих источниках использован со значением цвета, объема, меры, темноты, большой, всемогущий, печаль, страдание, испуг, радость, красоты, вид, силы, всеевший, сильный, высокий, древний, прадед. А компонент «ак» использован со значением счастья, света, заската (западный), захвата, яности, хорошего, успешного, плохого, чая, качества и в форме издевательства. При исследовании выявлены новые научные результаты.

**Ключевые слова:** топоним, ороним, черный, белый, турецкий, племени.

Aysel Eminova

## SEMANTIC NATURE OF “BLACK” AND “WHITE” COMPONENTS IN NAKHCHIVAN ORONYMS

There are hundreds of ethnonym, oikonym, anthroponym, oronym and other units formed by the participation of the word “black”, “white” in Azerbaijan and other Turk countries. The word black is used in different semantic variants in Dada-Gorgud epic, Orkhon-Yenisei monuments, in the folklore of the Azerbaijani language, especially much more in timer's songs. In most sources the work black is used in the meaning of color, size, absence of light, big, giant, grief, sadness, unhappiness, fear, joy, beauty, strong, high, great, and old. The “white” component is designed for happiness, light, sunset (western), capture, clarity, good, successful, bad, tea, quality, and mockery. New results have been achieved during the research.

**Keywords:** toponim, oronim, black, white, turkish, tribe.

(AMEA-nun müxbir üzvü Əbülfəz Quliyev tərəfindən təqdim edilmişdir)